

*Ayşən Rövşən qızı VƏLİBƏYLİ  
Azərbaycan Kooperasiya Universitetinin doktorantı*

## INFORMASIYA TEKNOLOGİYALARININ İNKİŞAFI VƏ ONLARIN SƏMƏRƏLİLİK ÖLÇÜLƏRİ

### Xülasə

Məqalə informasiya texnologiyalarının inkişaf yolları və onların səmərəliliyinin qiymətləndirilməsi metodlarına həsr olunub. Burada İKT-nin inkişaf tarixinə, informasiya texnologiyalarının formallaşması yollarına, informasiya texnologiyalarının iqtisadi səmərəliliyinin qiymətləndirilməsi metodlarına və s. məsələlərə xüsusi diqqət yetirilmişdir. Müəllif istehsalın texnoloji hazırlıq prosesinə informasiya texnologiyalarının təsiri barədə ətraflı tədqiqat aparmışdır. Məqalənin sonunda aparılmış tədqiqatın elmi nəticələri və tövsiyələri eks olunub.

**Açar sözlər:** İKT, iqtisadi səmərəlilik, metodlar, inkişaf, istehsal.

### Giriş

Hazırda Respublikamızda İKT sahəsində çox ciddi tədbirlər işlənilir və həyata keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2002-ci ilin fevral ayında Azərbaycan Respublikası ilə BMT İnkişaf Programı (İP) arasında imzalanmış program-layihə müvafiq olaraq hazırlanmış “Azərbaycan Respublikasının ikişafı namına İKT üzrə Milli strategiya (2003-2012-ci illər)” Ulu Öndər tərəfindən 17 fevral 2003-cü ildə imzalanmış və qarşidakı onillik dövr üçün hökumət programı statusu almışdır. Bu programın - İKT üzrə Milli Strategyanın (İKTMS) yerinə yetirilməsi işi ümumdövlət, ümumxalq əhəmiyyətinə malik olmaqla cəmiyyət həyatının bütün sahələrində İKT-nin tətbiqi və onunla əlaqədar yaranan bələcək bütün müsbət və mənfi nəticələrin həllini nəzərdə tutmuşdur.

Məlum olduğu kimi, XX əsr daha çox elmin və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə səciyyələnir. Tarixə informasiya əsri, daha geniş mənada elm və təhsil əsri kimi daxil olmuşdur. Elmin və təhsilin bütövlükde inkişafı bütün dünyada vətəndaş cəmiyyətinin qurulmasını təmin edən əsas şərtidir və biz de bu cəmiyyətin qurulmasında iştirak edən amillərdən biriyik.


### İnformasiya texnologiyalarının formallaşması və inkişafı

Dünyada daim müxtəlif dəyişikliklər olur. Gündü-gündən hər sahədə inkişafın proqresin, yüksəlişin şahidi olur. Müxtəlif ixtiralardır, yeniliklər əsrlər boyu davam edir. XX-XXI əsrlərdə dünya miqyasında baş vermiş köklü dəyişikliklər elmin, təhsilin, mədəniyyətin inkişafına, ümumiyyətlə həyatımızın müxtəlif sahələrinə güclü təhsir etmişdir. Elm sahələrinin inkişafında nisbətən gec formallaşmağa başlayan informasiya texnologiyalarıdır. Yaşadığımız həyatda həll etmek istədiyimiz problemlər çoxdur. Bunların ən vacibi, ən öndəsi və zəruri olanı insan həyatını yüngülləşdirən elmi-texniki mənbələrdən istifadə etməsidir. Müxtəlif problemlərin mənə və məzmununa görə bütün bəşəriyyəti, dünya sivilizasiyasını narahat edən və bütövlükdə planetimizin gələcəyi elmi-texniki inkişafdan asılıdır. Əslində bu problemlər cəmiyyətin qanunauyğun inkişafını eks etdirən obyektiv amil kimi fəaliyyət göstərirler [1, s. 45].

Keçmiş dövrlərdə insanlar sadə mexanizm və əlatlərdən istifadə edərək kifayətləndi. Lakin dünyada cərəyan edən hadisələr daha güclü həyat üçün daha sərf edən texnologiyalardan yararlanmağa zəruret yaratmışdır.

Məsələn, 15-20 il əvvəl informasiya texnologiyalarından o qədər də geniş istifadə olunmadı. Informasiya texnologiyaları (sistemləri) dedikdə ilk önce nəyi başa düşürük? Texnologiya [yunan dilindən “techne” - “sənət” və “loqos” - “bilik”] istehsal proseslərini həyata keçirmək üsul və vasitələri haqqında biliklərin məcmusu, habelə bu üsulların özü deməkdir. Texnologiya sözünün başqa mənası - müxtəlif üsullardan istifadə etmək, yəni mərhələli proses deməkdir. Proses bir neçə

hərəkətin eyni istiqamətə yönəlməsi deməkdir. Texnologiya sadə varlıqdan başlayaraq uzun inkişaf mərhələsi keçib və formallaşır. Texnologiya prosesinin texniki inkişaf yolları aşağıdakı şəxmdə eks olunmuşdur.



**Şəkil 1. İnformasiya texnologiyalarının texniki inkişaf yolları.**

**Mənbə:** şəkil müəllif tərəfindən tərtib olunub.

İnformasiya texnologiyaları (İT) və İnformasiya kommunikasiya texnologiyaları (İKT) gənc və yeni meydana çıxmış terminlərdir. 20 il əvvəl ədəbiyyatda və gündəlik həyatda beş ifadələrə rast gəlmək mümkün deyildi. Lakin bugünkü real həyatımızda on çox istifadə olunan terminlərdir. İT və İKT terminlərindən önce informasiya sistemləri inkişaf mərhələsini keçərək formallaşmağa başlamışdır.

Informatika elm olaraq, İKT sahəsinin təməlini qoymuşdur. İnformasiya texnologiyalarının formallaşması tarixinə nəzər salaq. İlk önce dünya təcrübəsini, sonra isə respublikamızın informatika elmində və İKT sahəsində inkişaf yollarını araşdırıq.

Heç kim üçün sırr deyil ki, hər bir texniki yenilik formallaşmaq üçün müəyyən inkişaf mərhələlərindən keçməlidir.

Əsrlər önce insanlar sade hesablama vasitələrindən istifadə etmiş, sonralar nisbətən mürəkkəb üsullardan faydalanağa başlamışlar. On qədim say aləti “abak” hesab olunur. Qeyd edilən alətin yaranması 4-5 min il əvvələ təsadüf edir. Abak uzun müddət Misir, Vavilon, Hindistan, Yaponiya, Yaxın Şərqdə (oradan Yunanistana və Romaya gətirilmişdir) və Rusiyada yeganə hesablayıcı alət olaraq işlədilmiş və nəhayət müxtəlif dəyişikliklərə uğrayaraq, “cötgə” adı ilə dövrümüzə qədər golub çatmışdır. Qədim ölkələrdən hesab olunan Vavilon, Misir, Yunanistan müxtəlif hesablama işarələrindən istifadə edirdi.

Texnologiyaların formallaşması prosesində müxtəlif ixtiralardır. İnformatika elminin inkişafında Avropa alımlarının nozoroçarpacaq ixtiraları vardır.

Hesablaşma maşınları, yəni universal kompyuterlərin ibtidai formasını yaratmaq üçün müxtəlif alımlar çalışmışdır. İnformasiya emalı tarixində müvafiq olaraq bir neçə informasiya yüksəlişlərini (inqilabi) qeyd etmək olar.

Birinci inqilab yazının, ikincisi - kitab çapının, üçüncüsü - elektrikin, telegrafın, telefonun, radio-televiziyanın, dördüncüsü - mikroprosessorların, fərdi kompyuterlərin, internetin meydana gəlmesi ilə başlayır. Ona görə də informatikanın tarixi əslində dördüncü informasiya inqilabı ilə başlayır. İnformatikanın tarixi özünün tərkib hissəsi olan kompyuterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və program vasitələrini əhatə etdiyinə görə, inkişaf tarixi də kompyuter texnikasının inkişaf tarixinə uyğundur [4, s. 55].

XVII əsrden başlayaraq Avropanın inkişaf etmiş ölkələrdən bir-birindən xəbərsiz müxtəlif ixtiralardır. Məsələn, Blez Paskal adılan şəxs Fransada riyazi əməliyyatlar aparmaq üçün maşın ixtira etmişdir. Bu maşın uzun illər ölkədə vergilərin toplanıb və hesablanması üçün istifadə edilirdi.

XVII əsrin ikinci yarısında Almaniyada Qotfrid Vilhelm adlı şəxs Fransadakı hesablaşma alətləndən daha güclü hesablaşma aləti düzəltmişdir. Əsrlər ötdükcə ölkələr və xalqlar arasında genişlənən ticarət əlaqələri inkişaf etdikcə insanların daha “ağlılı” alətlərə ehtiyacları yarandı.

*Cədvəl 1.**İnformasiya texnologiyalarının formallaşması yolları*

1850-ci il	1. Fotoqraf 2. Kinemotoqraf 3. Radio 4. Televiziya 5. Video 6. Elektron hesablama maşınları 7. Sadə kompyuterlər
2000-ci il	Müasir kompyuterlərin məydana çıxması
2010-2014-cü illər	İnternet

**Mənbə:** şəkil müəllif tərəfindən tərtib olunub.

İngiltərəli riyaziyyatçı alim Carlz Bebbicin 40 ile yaxın əmək sərf edərək düzəldiyi hesabla- ma maşını müasir dövrde istifadə olunan hesablama maşınlarına daxil olan bütün komponentləri özündə təzahür etdirirdi.

1930-cu ildə Almaniyada gənc mütəxəssis Konrad Zuze bir neçə min telefon releləri əsasında binar kodlardan və riyazi mənətiq aparatından istifadə etməklə avtomatik hesablama ma- şını yaradır. Onun yaratdığı hesablama maşınınında istifadə edilən relelərin açılıb-bağlanması avto- matik olaraq yerinə yetirilirdi.

1936-cı ildə Kembrib Universitetinin gənc riyaziyyatçısı, 24 yaşı Alan Tyuring proqramla idarə edilən, müxtəlif sahələrə yararlı olan hesablama maşınının yaradılmasının mümkünüyünü sübut edir. Bunun nəticəsində sünü intellekt yaradılmasının ilk konsepsiyası baş verir. Gənc alimin rəhbərliyi ilə 1940-ci illərin əvvəllərində dünyada ilk elektron hesablama maşını yaradılır. Bu maşının köməyi ilə İkinci Dünya müharibəsi illərində Böyük Britaniya koşfiyyat idarəsi müəyyən gizli işləri və tapşırıqları həyata keçirmək üçün istifadə edir. Edilmiş kəşf uzun illər sərr olaraq qalır və nehayat, 1975-ci ildə agah olur. Məhz ona görə də hesablama texnikasına aid olan əksər ədəbiyyatlarda ilk elektron hesablama maşınının 1945-ci ildə ABŞ-da yaradıldığı göstərilir.

XX əsrin 40-cı illərində Amerika alımları Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfin- den müasir kompyuterlərin əsas iş prinsipləri verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da ENIAC adlı universal kompyuterin yaradılması ilə həyata keçirilmişdir. Məhz həmin tarix də müasir kompyuter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtdan da başlayaraq kompyuter texnikası və texnologiyası yüksək sürətlə inkişaf etməyə başlamış və aşağıdakı mərhələlərdən keçmişdir [3, s. 95].

Hesablama maşınlarının inkişaf mərhələsi bir neçə nəsildən ibarət olub:

- 1945-1950-ci illər;
- 1948-1955-ci illər;
- 1960-68-ci illər;
- 1971-ci ildə ABŞ-da və digər inkişaf etmiş kapitalist ölkələrində yeni integrallı sxemlərdən istifadə etməklə EHM-lər ixtira olunur. Belə integrallı sxemlerin daxilində onlarla, yüzlərlə, hətta minlərlə tranzistor elementi yerləşdirmək mümkün olur. Onlara texnikada böyük integrallı sxemləri (BİS) deyirlər. BİS-in yaranması yeni nəsil - dördüncü nəsil hesablama maşınlarının, mikro EHM- (mikrokompyuterlərin) yaranmasına səbəb oldu.

- 1979-cu ildə Yaponiya mütəxəssisləri tərəfindən daha çox inkişaf etmiş hesablama maşınının sxemi irəli sürülmüşdür. Sonraki illərdə belə layihələr ABŞ və Qərbi Avropa ölkələrində də

işlənib hazırlanmışdır. Beşinci nəsil hesablama maşınlarının istifadəsi ilə öz aralarında yeni müna- sibət yaradacaqları nəzərdə tutulmuşdur.

Eyni zamanda qeyd etməliyik ki, kompyuter texnikasının ikişafi informasiya texnologiyalarının inkişafını təmin etməklə, bu texnologiyaların tətbiqi qarşısında optimal seçim məsələsini qoy- müşdür. Bu seçim bir neçə metodlar vasitəsilə həyata keçirilirdi və bunlardan ən populyarı PDM metod (Product Data Management - məmələt haqda məlumatların idarəetmə sistemi) olmuşdur.

**İnformasiya texnologiyalarının iqtisadi səmərəliliyinin qiymətləndirilməsi metodları**

PDM texnologiyalarının tətbiqi, ənənəvi metodlarla tətbiq edilməsinin səmərəliliyini düşün- məyə imkan verməyən bir sıra xüsusiyyətlərə malikdir. PDM-texnologiyalarını onun tətbiqi, uyğunlaşması və istismarı üçün investisiya tələb edən yenilikçi bir layihə hesab etsək, burada effektivliyin qiymətləndirilməsi üçün bəzi üsullar var. Ancaq unutmamalıq ki, PDM texnologiyalarının tətbiqi üçün əsas fealiyyət göstəriciləri ilə yanaşı, onların spesifikasiyi müəssisənin ümumi xüsusiyyətlərinə təsir göstərir, bu da PDM texnologiyalarını bütün qurumun və ya onun ayrı- ayrı layihələrinin ümumi iqtisadi göstəricilərinin tərkib hissəsi olan müəssisənin aktivləri kimi qiymətləndirməyə imkan verir.

Beləliklə, demək olar ki, hazırda informasiya texnologiyalarının tətbiqinin səmərəliliyini qiymətləndirmək üçün ümumiyyətlə uyğunlaşdırılmış bir model yoxdur. Buna görə PDM texnologiyalarının səmərəliliyinin qiymətləndirilməsi metodologiyası hərtərəfli olmalıdır, bu da onların tətbiqinin səmərəliliyini qiymətləndirmək üçün müxtəlif meyarları nəzərə alıb və eyni zamanda müyyəyən bir iş prosesinə osaslanaraq tətbiq olunan istifadələrinin xüsusiyyətlərini qiymətləndir- məkdə deyişkənliyi nəzərə alıb.

Beləliklə, PDM texnologiyalarının tətbiqinin səmərəliliyinin qiymətləndirilməsi metodologiyası hərtərəfli olmalıdır: ənənəvi olaraq ayrılan müəssisə istehsal ehtiyatlarını (komponentlər, enerji, əmək və s.) qənaət etməkdən əlavə, yeni iş təşkilatının məhsulun keyfiyyəti, yeni kimi göstəricilərinə təsirini qiymətləndirməye ehtiyac var. Müştəri xidmətləri metodları, bu da öz növ- bəsində həm rəqəbat qabiliyyətinə, həm də müəssisənin ümumi kapitallaşmasına təsir göstərir. Kompleksdə bütün bu xüsusiyyətləri vahid kəmiyyət göstəricisi kimi qiymətləndirmək çətindir. Buna görə metodologyanın mürəkkəb mahiyyəti dəyişikliklərin qiymətləndirilməsi üçün göstə- ricilərin scçilməsində də özünü göstərməlidir. Apardığımız hesablamalar göstərdi ki, keyfiyyət və kəmiyyət göstəricilərinin birgə istifadəsi məqsədə uyğundur.

Bir daha vurgulayıraq ki, bir PDM sisteminin tətbiqi effektini hesablayaraq, təkcə PDM sisteminin deyil, həm də müəssisənin yeni prinsiplərinin tətbiqinin səmərəliliyini müəyyənləşdiririk. Birincisi, resurs qənaəetine səbəb olan avtomatlaşdırma, ikincisi - təşkilati yenilik daxildir.

Məhsulların həyat dövrünün (LCI) informasiya dəstəyi sisteminin (CIP), eləcə də digər infor- masiya texnologiyalarının (IT) tətbiqi üzrə işlərə qoyulan investisiyaların iqtisadi səmərəliliyini qiymətləndirmək üçün aşağıdakı metod qruplarından istifadə olunur [2, s. 125; 3, s. 321; 5, s. 72].

**1. Qiymət metodları:**

1.1. Proqram və aparat təminatı sistemlərinin tətbiqi və alınması üçün birəfəlik xərclərin qiymətləndirilməsi.

1.2. İnformasiya sistemlərinə sahib olmanın ümumi dəyərinin qiymətləndirilməsi (Total Cost of Ownership, TCO).

**2. Təsiri qiymətləndirmək üçün standart iqtisadi metodlar:**

2.1. İvestisiya gəliri (Return on Investment, ROI),

2.2. NPV (Net Present Value) layihənin xalis cari dəyəri.

2.3. Aktivlərin qaytarılması.

2.4. Səhmdar qiyməti.

Onların bir neçəsini qisaca nəzərdən keçirək.

1.1. Proqram və aparat komplekslərinin tətbiqi və alınması üçün birəfəlik xərclərin qiymətləndirilməsi. Bu metod əvvəlcədən gözlənilən nəticələrlə xərcləri minimuma endirmək üçün istifadə edilə bilər. Analitiklərin, məsləhətçilərin və ixtisaslaşdırılmış nəşrlərin bütün söyleninə

baxmayaraq, sahibkarların və menecerlərin eksəriyyəti hələ də bu xərclərlə maraqlanır. Görünən xərclərə aşağıdakı xərc qrupları daxildir:

- kapital xərcləri (AT və PT üçün);
- IPI texnologiyalarının idarə olunması xərcləri;
- AT və PT texniki dəstək xərcləri;
- daxili qüvvələr əsasında tətbiqi program təminatının hazırlanması xərcləri;
- səyahət xərcləri;
- rabitə xidmətləri xərcləri;
- digər xərc qrupları.

1.2 PDM sisteminə Sahiblik Dərəcəsinin Ümumi Dəyərinin (SDÜD) göstəricisi aşağıdakı düsturla hesablanır:

$$SDUD = B + D1 + D2, \quad (1)$$

burada B - birbaşa xərclər, D1 - dolayı xərclərin birinci qrupu, D2 - dolayı xərclərin ikinci qrupu.

2.1 ROI metodologiyası müəssisə infrastrukturuna qoyulan investisiyaların qaytarılması əmsalını aşağıdakı düsturla hesablayır:

$$SDUD = \frac{U_{ef}}{I}$$

burada SDÜD - PDM sisteminə sahiblik dərəcəsinin ümumi dəyərinin (SDÜD) göstəricisidir,

$U_{ef}$  - informasiya texnologiyalarının tətbiqindən ümumi effekt.

I - informasiya texnologiyalarına qoyulan investisiyaların ümumi məbləği.

2.2. NPV-ni teyin etmək üçün Layihənin hər ilinə maliyyə ölçüsünü proqnozlaşdırmaq lazımdır və sonra müqayisə imkanı əldə etmək üçün vaxt meyarına görə ortaq mərxəcə getirilməlidir:

$$NPV = \sum_{j=1}^N \frac{CF_j}{(1+r)^j} - I_0$$

$I_0$  - ilkin investisiyalardır;

$CF$  - i olan ilə xalis axının höcmi;

$r$  - I ilində diskontun dərəcəsi;

N - proqnozlaşma müddəti.

Məlumat xarakteristikalarının təsiri dizayn və texnoloji sənədlərdə dəyişikliklərin tətbiq edilməsini sürətləndirmək və məlumat strukturunun transformasiya əməliyyatlarının avtomatlaşdırılmasında səhvlerin sayını azaltmaqla, özünü bürüze verə bilər. Ancaq məlumat integrasiyası əməliyyatlarının xüsusiyyətlərindən asılı olaraq, belə bir keyfiyyət inkişafının miqdarı mümkün deyil. Buna görə istehsal prosesinin səmərəliliyinin xüsusiyyətlərinin təsirini öyrənərkən, əsasən məhsulların keyfiyyətinə əlavə müsbət təsirinin yalnız bu informasiya texnologiyalarının tətbiqinin təsirini artıracağını və avtomatlaşdırılmasının daha da səmərəli olmasına imkan verəcəyini düşünərkən, prosesin mürəkkəbliyinə və müddətinə təsirini nəzəre almaq lazımdır.

Bütövlükdə, müəssisənin istehsal prosesinin səmərəliliyinə təsirini qiymətləndirəcək kağız və elektron sənəd idarəetməsi üçün yuxarıda göstərilən bütün göstəriciləri müqayisə etmək lazımdır.

İstehsalın texnoloji hazırlığının vaxtinin azaldılmasını qiymətləndirmək üçün kağız işləmə göstəricilərini (avtomatlaşdırmaq qədər) əvvəller tətbiq olunan PDM sisteminin göstəriciləri ilə müqayisə etmək lazımdır. Bunu etmək üçün eyni müqayisə vaxt müddətlərini seçmək gərəkdir, məsələn, bir il. İstehsalın texnoloji hazırlıq vaxtı texnoloji proseslərin inkişafı vaxtı, texnoloji sənədlərin arxiv və verildiyi andan təsdiq zəncirinə keçid vaxtına qədər cəmisi kimi qiymətləndirilə bilər. Bu zaman inkişafın başlangıç tarixləri (sənəd bürosundan sənəd tərtib edildiyi anda və ya cədvələ uyğun olaraq işin əvvəlində müəyyən edilir) ilə işlənmənin sonu (sənədlərin arxiv və alındığı vaxt müəyyən edilir) arasındaki fərqdir.

Xuxarıda göstərilən göstəricilərin hamısının deyişməsi istehsalın texnoloji hazırlıq prosesinə necə təsir etdiyini göstərə bilərik.

**Nəticə**

Bələliklə, tədqiqatımız göstərdi ki, müasir dövrdə informasiya texnologiyaları biznes idcaya-�ının relləşdirilməsinin asanlaşmasında getdikcə yeni-yeni imkanlar yaradır. Bütün bunlar əmtəə istehsalı və xidmətlər göstərilməsi istiqamətində fəaliyyət növlərini seçən subyektlərin biznes planlarının hazırlanmasından, hazır məhsulların bazara təqdim olunması, alqı-satqı əməliyyatlarının təşkil olunmasına qədər, əmtəə və xidmətlərin bazarda tələb görməsinə kimi olan bütün mərhələləri özündə cəmləşdirir. Müvafiq olaraq xüsusi program təminatı vasitəsi ilə (məsələn, Project Expert 6.0 programı) biznes planlarının hazırlanması, informasiya texnologiyaları vasitəsi ilə reklam, alqı-satqı əməliyyatlarının təşkili və s. təşkilini göstərmək olar. Eyni zamanda tətbiq olunan informasiya texnologiyalarının səmərəliliyinin qiymətləndirilməsi məsələləri də ənəmlı rol oynayır. Çünkü, tətbiq edilən informasiya texnologiyalarının, ilk növbədə, iqtisadi səmərəliliyi hesablanması həmin texnologiyaların tətbiqi əhəmiyyəti sual altında olacaq. Bu baxımdan, İKT-ə kompleks şəkildə yanaşmalı və onların inkişafı müasir tələblərə uyğun aparılmalıdır. Tədqiqat zamanı əldə etdiyimiz nəticələr aşağıdakılardır.

1. Bələliklə, demək olar ki, hazırda informasiya texnologiyalarının tətbiqinin səmərəliliyini qiymətləndirmək üçün ümumiyyətə uyğunlaşdırılmış bir model yoxdur. Buna görə PDM texnologiyalarının səmərəliliyinin qiymətləndirilməsi metodologiyası hərəkəflə olmalıdır, bu da onların tətbiqinin səmərəliliyini qiymətləndirmək üçün müxtəlif meyarları nəzərə alır və eyni zamanda müyyən bir iş prosesinə əsaslanaraq tətbiq olunan istifadələrinin xüsusiyyətlərini qiymətləndirməkdə dəyişkənlilik nəzərə alır.

2. PDM texnologiyalarının tətbiqinin səmərəliliyinin qiymətləndirilməsi metodologiyası hərəkəflə olmalıdır: enənəvi olaraq ayrılan müəssisə istehsal ehtiyatlarını (komponentlər, enerji, əmək və s.) qənaot etməkdən əlavə, yeni iş toşkilatının möhsulun keyfiyyəti, yeni kimi göstəricilərinə təsirini qiymətləndirməyə ehtiyac var. Müşteri xidmətləri metodları, bu da öz növbəsində, həm rəqəbat qabiliyyətinə, həm də müəssisənin ümumi kapitallaşmasına təsir göstərir. Kompleksdə bütün bu xüsusiyyətləri vahid kəmiyyət göstəricisi kimi qiymətləndirmək çətindir. Buna görə metodologiyanın mürəkkəb mahiyyəti dəyişikliklərin qiymətləndirilməsi üçün göstəricilərin seçilməsində də özünü göstərməlidir. Aparduğumuz hesablamalar göstərdi ki, keyfiyyət və kəmiyyət göstəricilərinin birgə istifadəsi məqsədə uyğundur.

3. Məhsulların həyat dövrünün (LCI) informasiya dəstəyi sisteminin (CIP), eləcə də digər informasiya texnologiyalarının (IT) tətbiqi üzrə qoyulan investisiyaların iqtisadi səmərəliliyini qiymətləndirmək üçün aşağıdakı metod qruplarından istifadə etmək məqsədə uyğundur:

- Qiymət metodları;
- Standart iqtisadi metodlar (iqtisadi təhlil üsulları).

**ƏDƏBİYYAT**

1. Буров В.П., Ломакин А.Л., Морошкин, В.А. Бизнес-план фирмы. Теория и практика.: учеб. пособие. - М.: ИНФРА-М, 2004. 284 с.
2. Друкер П.Ф. Бизнес и инновации. М.: Вильямс. 2007. 625 с.
3. Староверова Г.С., Медведев А.Ю., Сорокина И.В. Экономическая оценка инвестиций. М.: КНОРУС. 2008. 525 с.
4. Калинина А.Э., Интернет-бизнес и электронная коммерция: Учебное пособие, Волгоград: Изд.ВолГУ, 2004. 148 с.
5. Румянцева Е.Л., Слюсарь В.В. "Информационные технологии", Москва, ИД, "Форум"-ИНФРА-М, 2007. с.98.

*Айшан Ровшан кызы Валибейли  
докторант Азербайджанский Университет Кооперации*

## **Развитие информационных технологий и измерение их эффективности**

### ***Резюме***

Статья посвящена тому, как развиваются информационные технологии и способам оценки их эффективности. Здесь особое внимание было уделено таким вопросам как предоставление информации об истории развития ИКТ, способах формирования информационных технологий, методах оценки экономической эффективности информационных технологий и т.д. Автор проводит детальное исследование влияния информационных технологий на технологический процесс производства. В заключении статьи автор отражает результаты и рекомендации проведенного исследования.

***Ключевые слова:*** ИКТ, экономическая эффективность, методы, развитие, производство.

*Aishan Rovshan Valibeyli  
doctoral candidate Azerbaijan University of Cooperation*

## **Development of information technologies and their effectiveness measures**

### ***Summary***

The article focuses on how information technologies develop and how to assess their effectiveness. Special attention was paid here to such issues as providing information on the history of ICT development, ways of forming information technologies, methods of assessing the economic efficiency of information technologies, etc. The author conducts a detailed study of the impact of information technologies on the technological process of production. In the conclusion of the article, the author reflects the results and recommendations of the study.

***Key words:*** ICT, economic efficiency, methods, development, production.